



(Hekayə)

(Əvvəli ötən sayımızda)

Cəhənnəm düz yarım saat davam elədi. Rəhmsiz əl Tamerlanın zərif, mehriban, gənc arvadlarının köynəklərini və alt paltarlarını soyundurdu. Ağlagalmaz səs-küydən, qaqqıltidan, ağları və initidən çadırın divarları titrəyirdi. Tanerlan iki dəfə havadarlıq eləməye cəhd göstərdi, amma hər dəfə elə çirtma aldı ki, fikrindən əl çəkməli oldu, taleyinə boyun əyib çadırın küncünə qıslıdı.

— *Buna bax, gör bu gic necə dimdikləyir! — Cəza verən əlin sahibi qəzəbə dilləndi, De-Da-Linin büzdümündən axırıncı lələyi qoparıb onu çadırın altına buraxdı.*

Araqvi dərəsi üzərində nzülmət və qatı sükut hökm sürürdü.

— Nodar, bir ora bax, gör Nutsa nə oyun çıxarıb! — Nənuli məni çağırıb yolunmuş toyuqları göstərdi. — Həq olmasa, yaziq xoruza rəhmi gələydi! — O, həyətin bir künçündə bütünmüş Tamerlana baxa-baxa gülüşünü zorla saxlayırdı.

— Doğrudan da pis çalışmayıb... — Mən də gülümşündüm.

— Görünür, qaranlıqda toyuqla xoruzu ayırd eləyə bilməyib. Eybi yoxdu, bir müddət sonra əvvəlki kim gözəl olacaq.

Qadınlar bədbəxtliklərə kişiilərdən tez alışırlar.

Deyəsən, quşlar aləmində də belədi. Sonrakı gün Tamerlanın arvadları utanıb qızarmadan çadırın eşiye

Teymurləng

çıxdılar, elə bil, heç yolumamışdır. Deyəsən, hətta geyimlərinə dəyişiklik xoşlarına da gəlmışdı — hər halda özlərini yetərinə şəkə-çəkə gəzişirdilər.

Üçüncü gün sürücüm Tristanla fərqinə vardıq: Tamerlan hindən çıxmırıldı. Tristan Tamerlani zorla həyətə qovdu. Elə həmin məqamda möcüzə baş verdi: arvadları öz hökmədarlarına sarı baxmadılar. Tamerlansa nə nə dənə, nə suya yaxın getdi. Tristan hinin qapısından aralanın kimi, Tamerlan ora cumub qaranlıq künce soxuldu. Hinə baş çəkdim, mənə elə gəldi ki, Tamerlan zar-zar ağlayırdı.

— *Ona nə olub? — Tristan soruşdu.*

— *Xanımlardan utanır!*

— *Eh, siz də söz danışdırınız! — Tristan əlini yellədi.*


— *Sənə deyirəm ki, utanır, ya da təhqir olunub.*

Nodar Dumbadze

— *Artıq iki gün keçib, yenə də yadında saxlayır? Ne-cə də olsa, xoruzu axı.*

— *Görünür, unuda bilmir. Bilirsən, onların arasında da bu cür qururluları var...*

Tamerlanın məğrurluğu hətta mənim gözlediyimdən də artıq oldu. Beş gen hindən çıxmadı. Altıncı gün pomidorları sulayanda kiçik nəvəm Levan qaça-qaça gəl-



di, tələsə-tələsə dilləndi:

— Babacan, Tamerlan ölürlər!

Körpənin çənəsi əsir, yanalarından göz yaşı axındı.

Hinə sarı getdim. Tamerlan yerdə uzanmış, gözləri şüşəyə dönmüşdü, tir-tir əsir və... gözləyirdi.

— Ona kömək elə, baba-can! — Balaca Levan yalvardı.

...Tamerlan uzanıb gözləyirdi.

Təəccübəlməyin: Ta-

merlanın gözlərində nə yalvarış, nə qınaq, nə də lənət gördüm — o gözlərdə yalnız arzuladığı ölümün intizarı vardi.

1982-ci il iyulun 14-ü güntərtü saat 6-da Tamerlan canını tapşırıdı...

Yüzminlik ordu qəflətən vəfat etmiş Günəş timsallı əmirini Səmərqəndə, son mənzilə yola salırdı.

Atlardan enmiş minlərə süvari matəm içinde yəhəri

alılmış, lacivərd rəngli ipək çulla örtülmüş lōhrəm atların yuyənindən tutub gedirdi. Üç yüz nəfər ayaqyalın, üzögölərləri cırıq-cırıq eləmiş, ağ kəfənə bürünmüş arvadı hökmədarın ölümünə ağı deyirdi. Onlarda on iki ən süvəmlisi iki qara qulun çıyınlarında uyuyan, qızılı rəngli parçaya bürünmiş gümüş tabutun arxasında dizin-dizin sürüñürdü — həmin on iki sevimli qadınını Tamerlana birgə məzara göməməli idilər...

Salnamələr belə deyir.
Onlara inanmayın!

Nə yüzminlik qoşun, nə də üz-gölərləri, sinələrini cırıq-cırıq eləmiş üç yüz arvad vardi. Qızılı rəngli parçaya bükülmüş tabut da yoxdu.

Tristanla qəzetə bükülüb selləfan torbaya qoyulmuş qanlı tiranı vələs budaqlarının altında basdırıldıq. Arvadlarından biri də öz hökmədarının arxasında məzara getmək istəmədi. Məzar-filan nədi! Hətta Si-Si-Li hamının qulağı eşidə-eşidə bildirməyi özüne rəva gördü:

— *Onsuz da o artıq məndən ötrü çoxdanın ölüsüydü!*

— *Səsinə kəs, bədbəxt, Allaha ağır gedər! — Mömin Yana Kuritsa boşboğaz Si-Si-Lini dimdiklədi. Bəssəlam. Qalanları heç qəbrə sarı da baxmadı.*

Amma bir məsələni qeyd eləmək lazımdı: bilmirəm vicdan əzabı çəkdiyindənmi — hər necə olur-olsun, onların əriydi, — yoxsa təsadüf üzündənmi, yaxud başqa hansı səbəbdənsə, Tamerlanın basdırıldığı gün onun dul arvadlarından heç biri yurmətləmədi.

Tərcümə etdi:
Nəriman Əbdülrəhmanlı